


MƏNƏ NECƏ KÖMƏK EDƏ BİLƏRSİNİZ?

- İşarələnmiş yolları heç vaxt tərk etməyin.
- Həmişə addım atduğınız yerə baxın.
- Qorunan təbii bir əraziyə baş çəksəniz, onun qaydalarına hörmət edin.



- Qorunan mühitdən zövq almaq üçün ev heyvanlarınızı götürmək istəsəniz, həmişə düzgün bağlanmağı unutmayın.


“Mənə kömək edərsənsə,
mən sənə həmişə mahnımı
verərəm”

TƏŞƏKKÜR EDİRƏM

BİZİM LAYİHƏ

Ətraf mühitə hörmətlə bağlı böyük öhdəliyimizdə 1 sayılı IES Núm. 1 - Libertas və Las Natural Parkın ətraf mühit üzrə mütəxəssisləri Lagunas de La Mata - Torrevieja problemi ictimailəşdirmək istəyirik Dəniz bozcası (Charly) və əhali arasında məlumatlılığı artırmaq bu növün sağlamlasını əldə edin.

**KONSERVASIYA ÜÇÜN ƏTRAFLI
TƏHSİL VƏ KOMMUNİKASIYA
LAYİHƏSİ DƏNİZ BOZCASI.**



Núm. 1 - Libertas tələbə və müəllimlərinin mətni, təsviri və dizaynı.
Şəkil: Antonio Manglano Yáñez G.O.G
Torrevieja Ornitoloji Qrupu.

#AyudaACharly



Dəniz bozcası



MƏN KİMƏM?

Özümü tanıdacağam, adım: *Charadrius alexandrinus*. Dostlar üçün Charlie Dəniz bozcası.



Mən balaca bir quşam, 17 sm-dən çox deyiləm və qanadımı açsam, təxminən 43 sm.

Çox sürətlə hərəkət edirəm, ac olduğumda əsəbi oluram. Qumdakı böcəkləri, qurdları və kiçik mollyusları sevirəm.



Lələklərim sinə və qarında ağ, arxa tərəfində qəhvəyi, alnında və gözündə maska kimi görünən tünd ləkələr var. Ayaqları uzun və nazik və qaranlıq rəngdədir. Göyüm qısa, nazik və qara rəngdədir

MƏN HARADA YAŞAYIRAM?

Mən suyu sevirəm və buna görə çimərliklərdə və bataqlıq ərazilərdə, sahil bölgələrində normal yaşayıram.

İspaniyada təxminən 6000 cütlük, amma cəmi 10 ildə mənim əhalim 70% azaldı.

Mən ümumiyyətlə tərəfdaşım və ya bəzi mehriban cütlüklərlə təkbaşına yuva qururam, ancaq kiçik qruplarda.



Qumlu ərazilərdə az bitki örtüyü olan yerlərdə yuva edirik; Bilirəm ki, bu böyük bir riskdir, amma bu bizim adətlərimizdir. Gəncimizin yumurtaları açıq qəhvəyi rəngdədir və tünd ləkələrlə ümumiyyətlə 3 yumurta qoyuruq. Onları iki valideyn arasında 24-27 gün ərzində inkubasiya edirik.




MƏSƏLƏLƏRİMİ SİZLƏYİNİZ?

Hə, sən mənim həyatımın bir az bilirsən; Əvvəlcə xoşbəxt yaşadım, amma bir neçə ildir problemlərimiz var.



Yetiştirmə mövsümümüz aprel-avqust ayları arasındadır və bu zaman çimərliyin necə olduğunu bilirsiniz. Yumurtalarımızın çoxunu insanlar, köpəklər, pişiklər, heyvanlar tapdalayır ...



Başqa bir problem, çimərlikləri təmizlədikdə yuvalarımız da daxil olmaqla hər şeyi məhv edir.

Xoşbəxtlikdən, Təbiət Parkları olan kiçik sığınacaqlarımız var. Bu yerlərdə özümüzü qorunmuş hiss edirik, baxmayaraq ki, qaydalara hörmət etməyən insanlar da var və təhlükə də var.